

**(Hekayə)**

*Cəbi uzaqdan paşalara oxşa-yır, yaxından qərib adama. Səsi elə bil sınaq tərəzidir.*

*Sözlər üstündə atılıb düşür. Omru həsr palaz kimi deşik-deşikdir. Əslİ içiñə çöküb, gözə də-yen qovuq kimi quruca dərisidir. Əlini biçaq kəsəndə yarasından saman görünür. cəbi dərindədir, gərək qazib eşiyyə çıxarasan. Onu görməyəndə dərixiram. Görəndədə bilmirəm nədən danişim. cəbinin peşəsi susmaqdı. Danışsan da qulaq asan deyil, hərdən içi səssizlikdən qorxanda sözlərin özü cəbinin boğazından eşiyyə töküür. Bu onun danışmağıdır. Bir dəfə cəbi popirosunu qaranlıq ağızından çıxarıb özü ki-mi ariq sözləri tüstüyə bükdü.*

"Kənd yolunda bir möcüzə var, o yola baxırsan gözünü aparır. Qeybdən gözləmədiyin, unudulmuş, itik bir adamın döndüyü-nü görürsən. Kənd yolu Arzunu gözdə qoymur. Şəhər yolları qifilliidi.

Sərhədlər qəddardır. Goy yolu vardı. Su yolu heç külək tə-kərləmədi. Haqq bizim bu dar kənd yollarındadı".

Cəbi kənd adamıdır. Onun sevinci də kədəri də hava kimi tez dəyişəndi. Ayağı oturmağa, gözü baxmağadı. İllərdi belecə yol kenarında oturub kimisə gözləyir. Babam deyir cəbi şə-hərdən qayıdandan belə olub. Əvvəl elə bildik arvad- uşağını gözləyir.

Əhli- əyalı gelib gedəndən sonra çoxlu borca yozduq. Yenə yanıldıq. Lap axırdı qərara gəldik ki, bənd olmayaq. Oz işidir, qoy oturub gözləsin. Odur, budur cəbi kimisə gözləyir. O məni heç vaxt yanından qovmur. Saatlarla

üzbəüz oturub susuruq. Hərdən-hərdən şəhərdə yaşayan məhşur adamların yerinə vəzifədə işləyib- işləməməsini məndən xəbər alır. Bildiy-im suali cavabsız qoymuram. Və hər cavabımla onun yaddasını silkələmək istəyirəm ki, bəlkə fikrini dəyişib, bir işin qulpundan yapışa. Onu kənddə heç kəs sevmir. Nə pulu var toyadə, nə sözü var yasa. Keçən ilin qışı axıretlə də üzlüşüb. Kənd-din gödək mollasını gölə basıb-boğandan bölgənin mollaları sözü bir yere qoyub ki, cəbini ölen-də onu basdırmasınlar, qoy qalib murdar olsun. cəbi gödək mollanın Allahla bəndələrinin arasını vurduguna görə boğurmuş. Babam gücnən əlindən alıb. Əger

## Orxan Fikrətoğlu

diyi hərbi komissar Qasimovun şairane şəklini uca barının üstüne qoyub uşaqların hərəsinə bir daş verir. Sağ əlini yuxarı qaldırıb alman dilində üçə qədər sayandan sonra "Pli!- qışqırı- Kö-pəkuşağı! Kənddə qoyun qalma-

*Cəbinin güllə məktəbini keçmiş 'gənc vətən pərvər' in so-rağı sonralar cəbhə bölgələrindən gəlir. Babamın baxçamızdan dərdiyi meyvələri hər axşam cəbiyə aparıram. O, meyvə dolu*



# Susuz hovuzun qumrusu

molla ölsəydi cəbinin tutacaqdılar. Onda gərək yolu da həbsxanaya salayırlar. Ya da cəbi üçün yol kənarında təzə bir həbsxana tikeydiler. Yoxsa bir oyun çıxara-caqdı. Onun təzə dəymış kişilər-lə heç arası yoxdur. Mis alverçisi Səmədə "avtafa" deyir. Mürşüd "gündəyməz sizanğıdı" oğlunu müharibədən gizlətmış. Icra nümayəndəsi cəbinin görəndə ele bil xorfdan görür. Qap- qara kişi qorxudan ağarrı. Hər dəfə qarşı-laşanda cəbi özünün qoşduğu iki misranı şur üstündə bərkən-bərkədən Əliş üçün zümzümədir.

### Kənddə sabun qalmadı Əliş dala girəndə

Hərdən cəbi kənd uşaqlarına güllə atmayı öyrədir. Qara qə-tərlənə qırmızı mahud üstüne çek-

xurcunu alıb dizi üstə qoyur. Ha-çandan- haçana 'hə!- soruşur-kənd xoroş, şəhər?

- Kənd! -cavab verirəm. cəbi gülümsüyür.

- Yalan demə! Elə bilirsən mən heç nə görməmişəm! Yenə susuruq. Günəşin rəngi çəkiləndə cəbi köksünü ötürüb meyvələri bir- bir dərəye tərəf tulamazla-

yır. Bir səhər babam sevinə- sevinə məni yuxudan qaldırdı: "Qalx!- dedi- on illik quru kötük çiçəkləyib". Bağçaya yüyürdüm. Quruyub qaysaq bağlamış kötү-yün qarımış canından aq- aq çı-çəklər qurtlamışdı.

Kötük gülümşəyen adama oxşayırdı.

Yenə axşamdır. Yol kənarında oturmuşuq. Mənəm, bir də cəbidir. Ona kötükdən danışmışam. Sevinib. Gözleri yola gülür. Yağan yağış onun sevincinə də-yib çizildiyir. Qəfildən cəbi di-kəldi.

Mən də yola boylanıram. Su arxasından şüx yerişli bir kişi bizi sarı gəlir. O, yaşışı adlayıb dikiq qalxanda üzü aydınca görünüür. Gələn cəbinin özüdür. Qalxıb ona tərəf yürüdük. Bizim cəbi gələn cəbiyə çatan kimi bir sillə vurur. Sonra onlar qucaqlaşırlar. cəbi göz yaşını boğa- bo-

ğa qayıtmış, cəbiyə! "Elə bildim sən də onlara qoşulub itəcəksən!"- deyir- nə yaxşı qayıtdın, dünya yekədi axı, mehridə kəl-kəlcidir. Durula- durula gəlirdim! Bildim ki, əvvəlində olacaqsan! Əger tapışa bildikse deməli gü-nahımızı bağışlayıblar! Nə yaxşı gözləyə bilmisən. Dünyaya düşməmisən! Həqiqət sözə deyil-mir, əsl ya-şamaq gözə görünü-r.

Bizim cəbi işiq giləsinə ox-şayır.

Uşumüz də yolu böyründəki aq saç daş üstüne oturduq. Qar-şımızda yoldur.

*O o yol mənimdir. O yolu ki, mən seçmişəm. Onu ancaq mən özüm geri qayida bilərim. Gedən gələnə oxşamasa, gələni gözləyən tanımasa deməli yolu-nu nəyəsə qurban vermişən. Ki-misə satmışan. Əgər yolu özün itirmişən heç kəs sənin yoluna ayaq basa bilməz. Heç böyük nöqtə də!- cəbidi. Uzü gøyə otu-rub. Hər sözünün arxasına möq-te kimi bir damcı yağış düşür.*